



Doğma, canım-varlığım qədər
sevdiyim Azərbaycanım
mənim qiblagahımdır

İlham Əliyev



Qəzet 1921-ci
ildən çıxır

ŞƏRQ qapısı

Təsisçi: Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabineti

Sayı: 198 (20.852)

23 oktyabr 2013-cü il, çərşənbə

Gündəlik ictimai-siyasi qəzet

www.serqqapisi.az

Qiyməti 20 qəpik

Rəsmi xronika

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22-də Yaponiyanın ölkəmizdəki fəvqəladə və səlahiyyətli səfiri Şusuke Vatanabeni diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.

Səfir Şusuke Vatanabe Azərbaycandakı diplomatik fəaliyyətindən məmnunluğunu ifadə etdi. O, ölkəmizdə çalışdığı dövrdə Azərbaycan ilə yaxından tanış olduğunu və respublikamızdan xoş təəssüratla ayrıldığını dedi. Şusuke Vatanabe son illər Azərbaycanda çox böyük iqtisadi inkişaf proseslərinin şahidi olduğunu vurğuladı. Yaponiyalı diplomat ölkəmizdə milli adət-ənənələrin qorunması istiqamətində görülən işləri də yüksək dəyərləndirdi.

Dövlətimizin başçısı Azərbaycan ilə Yaponiya arasında əlaqələrin inkişafına verdiyi töhfəyə görə səfir Şusuke Vatanabeyə təşəkkür etdi. Azərbaycan ilə Yaponiya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev Yaponiya şirkətlərinin ölkəmizdəki uzunmüddətli fəaliyyətinin önəmini qeyd etdi. Dövlətimizin başçısı Yaponiyanın müxtəlif şirkətlərinin yeni layihələrlə bağlı ölkəmizlə fəal əməkdaşlıq edəcəyinə ümidvar olduğunu bildirdi. Prezident İlham Əliyev Azərbaycan ilə Yaponiya arasında əməkdaşlığın gələcəkdə də genişləndiriləcəyinə əminliyini ifadə etdi.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva oktyabrın 22-də Bakının Nərimanov rayonu ərazisində yeni salınan Dədə Qorqud parkında həyata keçirilən işlərlə tanış olmuşlar.



Heydər Əliyev Muzeyində növbəti açıq dərs

Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində növbəti açıq dərs keçilmişdir. Açıq darsın budafəki iştirakçıları Heydər Əliyev adına tam orta məktəbin VII-IX sinif şagirdləri olmuşlar.



Açıq dərstdə məktəbin tarix müəllimi Feyruz Novruzov çıxış edərək bildirmişdir ki, tarixdə silinməz iz buraxmış böyük siyasət xadimləri, ilk növbədə, təmsil etdikləri xalqın və dövlətin idarə olunmasına, gələcək taleyinə hesablanmış elmi-ənənəvi baxışları, milli-bəşəri idealları ilə təminirlər. Azərbaycan xalqı qarşısında əvəzsiz xidmətləri olan, əvəzolunmaz idarəçilik keyfiyyətləri, uzaqgörənliyi və müdrikliliyi ilə müstəqil dövlət ideyasını əzmlə gerçəkləşdirən ümummilli liderimiz Heydər Əliyev də məhz belə şəxsiyyət idi. O, Vətən, dövlət və xalq qarşısında əzəmətli xidmətləri ilə Azərbaycan tarixində əbədiyaşarlıq hüququ qazanmış, onun ölməz ideyaları milli inkişafın istiqamətverici qüvvəsinə çevrilmişdir.

Bildirilmişdir ki, XX əsr Azərbaycan tarixinin

fenomen şəxsiyyəti olan ümummilli liderimiz Heydər Əliyev xalqımızın taleyində misilsiz rol oynamış, onu tarixən can atdığı müstəqilliyə qovuşdurmuş, mütləqəqi tarixi ənənə əsasında yeni dövlətçilik konsepsiyasını irəli sürmüşdür. Hakimiyyətdə olduğu bütün dövrlərdə dahi öndərimiz xalqının milli mənafehləri uğrunda əzmlə mübarizə aparmış, ictimai-siyasi proseslərdə real güc mərkəzi kimi özünü göstərmişdir. Qətiyyəti ilə inkişaf strategiyasını, milli birlik və həmrəyliyi, təfəkkürü, Azərbaycançılıq məfkurəsini formalaşdıraraq müstəqilliyimizin əbədi xilaskarı Heydər Əliyevin ideyaları hər zaman üçün bələddir. Azərbaycanın dövlətçilik tarixində müstəsna xidmətləri olan, ideyaları, idarəçilik təcrübəsi bu günümüzə, sabahımıza bələddçilik edən ümummilli lider Heydər Əliyevin siyasi irsi o qədər zəngin, mənalı və dəyərlidir ki, hələ bir neçə yüz illər bundan sonra da nəsillər bu xəzinədən istifadə edəcəklər. Ulu öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpüyə, dünyanın dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir. Adı həmişə milli dövlətçiliyimiz, müstəqilliyimizlə qoşa çəkilən, fenomen siyasətçi kimi təcrübəsi daim öyrənilən ulu öndər Heydər Əliyev min ildən bir Tanrının insanlara bəxş etdiyi müdrik dahilərdən biridir.

Sonra şagirdlər Heydər Əliyev Muzeyindəki eksponatlarla tanış olmuşlar.

☞ Səbuhi HÜSEYNOV

Nağdsız hesablaşmalar artır

Dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında bank sektoru qarşısında da bir sıra vəzifələr qoyulmuşdur. Bu vəzifələrdən irəli gələn ən mühüm məsələlərdən biri də müasir iqtisadiyyatımızda nağdsız hesablaşmaların artırılması məqsədilə yeni POS-terminalların və bankomatların quraşdırılmasıdır.

Nağdsız ödəniş üçün etibarlı əməliyyat sistemi, geniş texniki imkanlar və subyektlər arasında inam olmalıdır. Bu sistem hesablaşmaların elastikliyi ilə fərqlənib, əməliyyatların daha dəqiq aparılmasına və təhlükəsizliyinə xidmət edir, nağd ödənişlərdəki kimi pulların bir və ya bir neçə dəfə təkrar hesablanması tələb etmir. Bunlarla yanaşı, nağdsız hesablaşma həm də vergidən yayıma hallarının qarşısının alınmasını, əhaliyə göstərilən kommunal və sair digər xidmət haqlarının rahat şəkildə ödənilməsinə, canlı ünsiyyətin azalmasını təmin edir.

Müasir həyatımızda nağd pul vəsaitləri öz yerini plastik kartlara verməkdədir. Muxtar respublikamızda da bu iş uğurla davam etdirilərək iqtisadi fəaliyyət sahələrində mümkün olan maliyyə əməliyyatlarının nağdsız hesablaşmalar vasitəsilə aparılması mühüm vəzifələrdən biri kimi qarşıya qoyulmuşdur. Naxçıvan

Muxtar Respublikası üzrə əməkhaqqı, pensiya və fərdi ödəniş kartı alanların sayı 1 oktyabr 2013-cü il tarixə 178 min 992 nəfərdir. Bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 22 min 714 ədəd artmışdır.

Qeyd etmək lazımdır ki, hazırda nağdsız ödənişlər muxtar respublikamızın maliyyə sektorunda dövr edən vəsaitin az bir hissəsini təşkil edir. Çünki muxtar respublikada böyük pul kütləsinin dövr etdiyi ticarət və xidmət sektorunda ödəniş sisteminin böyük bir hissəsi nağd şəkildə aparılır. Lakin hər ay keçmiş dövrlərlə müqayisədə nağdsız hesablaşmaların həcmi artmışdır. Məsələn, hazırda nağdsız ödənişlər muxtar respublikamızın maliyyə sektorunda dövr edən vəsaitin az bir hissəsini təşkil edir. Çünki muxtar respublikada böyük pul kütləsinin dövr etdiyi ticarət və xidmət sektorunda ödəniş sisteminin böyük bir hissəsi nağd şəkildə aparılır. Lakin hər ay keçmiş dövrlərlə müqayisədə nağdsız hesablaşmaların həcmi artmışdır.

Muxtar respublikamızda nağdsız ödənişlərin iqtisadiyyatdakı çəkisini artırmaq üçün 2013-2015-ci illəri əhatə edən “Naxçıvan Muxtar Respublikasında elektron ödəniş məkanının formalaşdırılması və

nağdsız hesablaşmaların həcmi artırılması üzrə Tədbirlər Planı” təsdiq olunmuşdur. Maliyyə sektorunun aparıcı subyektləri olan banklar və digər maliyyə təşərrüfatları tərəfindən nağdsız ödəniş sisteminin tətbiqinin texniki tərəflərinin həll edilməsi ilə yanaşı, ictimaiyyətin maarifləndirilməsi və maraqlandırılması istiqamətində də geniş təbliğat-təşviqat işlərinin aparılması nəzərdə tutulmuşdur. Hazırda muxtar respublikada fəaliyyət göstərən kommersiya bankları tərəfindən Naxçıvan şəhərində, rayon mərkəzlərində və bir çox iri kənd yaşayış yerlərindəki ticarət-xidmət müəssisələrində, restoranlarda, otellərdə və digər işə obyektlərində 1 oktyabr 2013-cü il tarixə 212 ədəd POS-terminal quraşdırılmışdır. Bu göstəricinin ilin sonuna qədər əlavə olaraq 100 ədəd artırılması Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin qarşısında duran əsas məqsədlərdəndir.

Musa ƏLİYEV
Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin aparıcı mütəxəssisi

“XX əsrin əvvəllərində yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin dünyaya birliyi tərəfindən de-fakto tanınmasında görkəmli dövlət xadimi Əlimərdan bəy Topçubaşovun xüsusi xidmətləri olmuşdur. Əlimərdan bəy Topçubaşovun

böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Musa Quliyev “Əlimərdan bəy Topçubaşovun həyatı və fəaliyyəti”, həmin institutun elmi işçisi Elnur Kəlbizadə “Əlimərdan bəy Topçubaşov görkəmli diplomat kimi”, institutun elmi katibi, tarix üzrə fəlsəfə

“Görkəmli siyasi və dövlət xadimi: Əlimərdan bəy Topçubaşov” adlı elmi konfrans

tarixi, siyasi və diplomatik fəaliyyətinə ilk qiyməti məhz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev vermişdir. Bu il fevral ayının 23-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı “Əlimərdan bəy Topçubaşovun 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam da milli dövlətçilik tariximizə verilən qiymətin təzahürü və bu istiqamətdə ümummilli lider Heydər Əliyev siyasətinin davamıdır”. Əlimərdan bəy Topçubaşovun 150 illik yubileyinə həsr olunmuş elmi konfransı giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev belə deyib. Akademik qeyd edib ki, Azərbaycanın görkəmli siyasi xadimi, diplomat, hüquqşünas, çar Rusiyasında Birinci Dövlət Dumasının üzvü, Bakıda Müsəlman Milli Şurasının Müvəqqəti İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Xalq Cümhuriyyətinin xarici işlər naziri, parlament sədri olmuş Əlimərdan bəy Topçubaşov bütün həyatı boyunca Azərbaycan xalqına ləyaqətli xidmət etmişdir. Ə. Topçubaşovun diplomatik bacarığı sayəsində bir çox dünya ölkələrinin rəhbər işçilərlə apardığı danışıqlar öz bəhrəsini vermişdir. Nəticədə isə 1920-ci il yanvarın 11-də keçirilən Paris Konfransının Ali Şurası Azərbaycanın istiqlaliyyətini tanımışdır.

Sonra Ə. Topçubaşovun həyatı və siyasi-diplomatik fəaliyyətinin müxtəlif istiqamətlərinə aid məruzələr dinlənilmişdir. AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun



doktoru Yaşar Rəhimov “Azərbaycan Xalq Cümhuriyyətinin Parlament Sədri Əlimərdan bəy Topçubaşovun Paris Sülh Konfransında iştirakı”, böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru İlhami Əliyev “Əlimərdan bəy Topçubaşovun mühacirət dövrü fəaliyyəti” mövzularında məruzələr etmişlər. Məruzələrdə vurğulanmışdır ki, bugünkü müstəqil və qüdrətli Azərbaycan məhz xalq cümhuriyyəti liderlərinin, o cümlədən Əlimərdan bəy Topçubaşovun arzuladığı qüdrətli, dünyada, müxtəlif beynəlxalq təşkilatlarda söz sahibi olan Azərbaycandır. Əgər xalq cümhuriyyəti cəmi iki ilə yaxın bir müddətdə fəaliyyət göstərmişdisə, bugünkü Azərbaycan Respublikası artıq 22 ildir ki, müstəqildir. Bir zamanlar Əlimərdan bəy Topçubaşovun rəhbərliyi altında Azərbaycan nümayəndə heyətinin sülh konfransına qəbul edilməsi böyük diplomatik qələbə, Millətlər Cəmiyyətinə üzv qəbul edilməsi uzaq perspektiv plan hesab olunurdusa, bu gün Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür və ona sədrlik edir.

Elmi konfransa AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev yekun vurmuşdur.

Yeni quruculuq ünvanları

Naxçıvan şəhərinin Əziz Əliyev küçəsində 4 yeni binanın ucaldılması bu ünvana yeni görkəm bəxş edib. Belə ki, burada 220 yerlik uşaq bağçası, zirzəmi ilə birlikdə 6 mərtəbədən ibarət 3 yaşayış binası ucaldılıb. Hazırda uşaq bağçası binasının dam örtüyü vurulur, mərmər mozaik daşlarla və şəbəkəbəndlərlə eksteryerin dizayn işləri aparılır, interyer avanqard üslubda işlənir. Zirzəmi ilə birlikdə dörd mərtəbədən ibarət olan binada tikinti işlərinin qısa müddətdə başa çatdırılması üçün inşaatçılar bütün qüvvələri səfərbər ediblər.

Obyektlərin inşasını həyata keçirən Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsinin iş ustası Əmirxan Mazanovun bildirdiyinə görə, inşaat işlərinin davam etdirildiyi 3 yaşayış binasından ikisi 30, biri isə 20 mənzilli nəzərdə tutulub. Ümumilikdə, 80 mənzildən 75-i ikiotaqlı, 5-i üçotaqlı olacaq. Üçotaqlı mənzillər 65 kvadratmetr, ikiotaqlı mənzillər isə 54 kvadratmetr sahəni əhatə edəcək.

Xəbərlər şöbəsi

Heydər Əliyev yolu ilə gələcəyə doğru

Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin milli mənafeyini hər şeydən uca tutan, onu ümumi məqsədlər naminə səfərbər etməyi bacaran, cəmiyyətdə qanunçuluğu, hüquq qaydalarını təmin edən dahi rəhbər idi. 1969-cu ildə dahi şəxsiyyət Heydər Əliyevin respublikamızda rəhbərliyə gəlməsi sovet rejiminin sərt qanunlarına baxmayaraq, Azərbaycanda böyük iqtisadi, elmi və ədəbi-mədəni inkişafa, müstəqil düşüncəyə yol açmışdır. Qısa zaman kəsiyində Azərbaycan iqtisadi potensiala malik olan respublikaya çevrilmişdir. Müstəqil Azərbaycanın sosial-iqtisadi bünövrəsi məhz, ulu öndər Heydər Əliyevin sayəsində ötən əsrin 70-80-ci illərində qoyulmuş və ölkəmizin gələcəyi üçün möhkəm təməl yaradılmışdır.

Taleyin hökmü ilə iki dəfə xilaskarlıq mis-siyasını üzərinə götürərək hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev Azərbaycanın müqəddəratının həll olunduğu təhlükəli və mürəkkəb məqamlarda xalqın köməyinə çatmış, ona dayaq olmuş, Azərbaycanı zamanın ağır məngənəsindən xilas etmişdir. Azərbaycanda dövlətçilik ənənələrinin bərpa edilib zəngin-ləşdirilməsi, müstəqilliyin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, beynəlxalq nüfuzunun sürətlə artması məhz ulu öndər Heydər Əliyevin titanik fəaliyyəti sayəsində mümkün olmuşdur.

Əgər 1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı gerçəkləşmə-səydi, indi biz müstəqil, qüdrətli Azərbaycan dövlətindən danışa bilməzdik. Bu qayıdış Azər-baycanın müstəqilliyini reallığa çevirmişdir. Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycana ikinci rəhbərlik dövrü müstəqil dövlət qurucu-luğu prosesinin hərtərəfli şəkildə və böyük uğurla həyata keçirilməsi ilə səciyyələnilir. *“Azərbaycanın dövlət müstəqilliyi bizim üçün ən aziz, ən qiymətli nailiyyətdir və bu nailiyyəti – dövlət müstəqilliyimizi biz daima qoruyub saxlayacağıq”*, – deyən ümummilli liderimiz bu tarixi nailiyyətin, milli istiqlalımızın qorunub saxlanması və möhkəmləndirilməsi üçün misilsiz işlər görmüş, Vətəni və xalqı bələdlərdən xilas etmişdir. 1993-2003-cü illərdə ulu öndər Heydər Əliyev Azərbaycanı Azərbaycana qaytarmış, müstəqilliyimizin əsl xilaskarı, hər bir vətəndaşın böyük qayğıkeşi, hamısı kimi öz sağlığında xalqın qəlbində heykəllənmiş, əbədləşmişdir.

Azərbaycan xalqı ulu öndər Heydər Əliyevi yalnız siyasi lider kimi deyil, həm də milli dövlətçilik ideologiyasının şariksiz müəllifi kimi qəbul edir. Çünki Heydər Əliyev siyasi kursundan kənarda Azərbaycan dövlətçiliyi yoxdur və ola da bilməz.

Ölkəmizin dinamik inkişafı, sürətlı tərəqqisi, həyata keçirilən əzəmətli layihələr, Azər-baycanın hərtərəfli yenilənməsi, modernləşməsi, doğma Vətənimizi dünyaya yeni formada təq-dim etməyə imkan yaradan müsbət dəyişikliklər ulu öndərin yolunun davam etdirilməsi sayə-sində mümkün olmuşdur. Bu yüksəliş görkəmli dövlət xadimi Heydər Əliyevin həm də uzaq-görən bir strateq olaraq müəyyən etdiyi inkişaf konsepsiyasının alternativsizliyini tam dol-ğunluğu ilə təsdiq edir.

Müstəqil Azərbaycanın yeni tarixinə əla-mətdar hadisə kimi daxil olmuş 2013-cü ilin 9 oktyabr prezident seçkiləri nəticə etibarilə cəmiyyətin mənafeələrini özündə ehtiva edən, ölkəni dinamik inkişaf yoluna çıxaran Heydər Əliyev siyasi kursunun alternativsizliyini bir daha sübuta yetirmişdir. Tamamilə azad, de-mokratik və şəffaf şəraitdə keçirilən, seçicilərin yüksək müştəşəkkilliyi ilə müşayiət olunmuş bu seçkilər ölkənin demokratik inkişafında keyfiyyətə yeni mərhələ açmışdır. Azər-bay-canda mütləq əksəriyyətin etimadını qazanan, sürətlı sosial-iqtisadi inkişafı təmin edən, ic-timai-siyasi sabitliyi qoruyub saxlayan, qlobal enerji layihələrinin təminatçısına çevrilən, ölkənin beynəlxalq arenada nüfuz və mövqe-lərini möhkəmləndirən mövcud siyasi kursun prezident seçkilərindəki birmənalı möhtəşəm qələbəsi obyektiv realılıqla şərtlənmişdir.

2013-cü ilin 9 oktyabr seçkilərində də ölkə vətəndaşları növbəti dəfə Heydər Əliyev siyasi kursunun zəfərinə, təntənəsinə səs vermişlər. Cəmiyyətdəki mütləq çoxluğun siyasi iradəsinə əsaslanan bu seçim Azərbaycanı davamlı inkişaf və tərəqqiyə, mədəni-intellektual yüksəlişə zəmin yaratmış siyasi kursun alternativsizliyinin əyani təzahürünə çevrilmişdir. Cənab İlham Əliyevin şəxsində Azərbaycan xalqı bir daha Heydər Əliyev siyasi kursunun təntənəsinə, sülhə, sabitliyə, tərəqqiyə səs vermiş, ulu öndərin əsasını qoyduğu milli dövlətçilik ənə-nələrinə sadıqlıyını nümayiş etdirmişdir.

“Biz xalqın xidmətçisiyik”, – deyən Azər-baycan Prezidenti ötən 10 ildə cəmiyyətin bütün gözləntilərini gerçəkləşdirməyə çalış-maqla hər bir fərdin marağına cavab verən çevik və qətiyyətli qərarlar qəbul etmişdir. Vətəndaş cəmiyyəti quruculuğu yolu ilə inamla irəliləyən, Avratlantik məkana inteqrasiya kur-

sunu davam etdirən, qlobal enerji və kommu-nikasiya layihələrinin mərkəzinə çevrilən, Ümumi Daxili Məhsulun artım dinamikasına görə dünyanın lider dövlətləri sırasında yer tutan müstəqil Azərbaycan bu gün, bütövlükdə, Avropa məkanının enerji təhlükəsizliyində aparıcı mövqeyə malikdir.

Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın daha xoş sabaha olan inamını qat-qat artırmış, Heydər Əliyev yolunun layiqincə davam etdirildiyinə, ulu öndərimizin memarı olduğu müstəqil Azər-baycanın etibarlı əllərdə olduğuna möhkəm əminlik yaratmışdır. Bu gün Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin ide-yalarından bəhrələnərək dövlətimizi, xalqımızı inamla gələcəyə doğru aparır. Dövlət başçımızın həyata keçirdiyi elmi cəhətdən əsaslandırılmış məqsədyönlü iqtisadi siyasət nəticəsində ölkəmiz böyük uğurlar qazanmışdır. Dinamik inkişaf ictimai-sosial həyatın bütün sahələrini əhatə edir, sosial problemlər sürətlə həll edilir, in-sanların sosial rifahı daha da yüksəlir.

Biz bu gün qürurla deyə bilərik ki, Azər-baycan öz tarixinin ən qüdrətli dövrünü yaşayır. Ulu öndər Heydər Əliyevin ölməz ideyalarını həyatda real təcəssüm etdirən müstəqil Azər-baycan Prezident cənab İlham Əliyevin rəh-bərliyi ilə işıqlı gələcəyə doğru inamla ad-dımlayır. Azərbaycan artıq dünyada sayılıb-seçilən ölkələrdən biridir, respublikamızda beynəlxalq toplantılar, konfranslar, Avropa sə-viyyəli musiqi, dünya səviyyəli idman tədbirləri keçirilir. Ölkəmizə səfər edən dövlət və hökumət başçıların, ictimai-siyasi xadimlərin bəya-natları və çıxışları da göstərir ki, Azərbaycan regionda ən qüdrətli və lider dövlət olmaqla yanaşı, iqtisadi və siyasi göstəricilərinə, icti-mai-siyasi sabitliyinə görə də inkişaf etmiş dünya dövlətləri ilə bir sırada durur.

Fəxrlə qeyd etdiyimiz inkişafda Naxçıvanın da xüsusi payı vardır. Blokada şəraitində olsa da, Naxçıvan sürətlə inkişaf edir. Muxtar res-publikanın hər bir şəhəri, qəsəbəsi, kəndi ye-nidən qurulur, böyük və hərtərəfli tərəqqi iş-ğında nura boyanır. Naxçıvan Muxtar Res-publikasında Heydər Əliyev quruculuq xəttinin uğurla davam etdirilməsi nəticəsində muxtar respublikamız inkişafının keyfiyyətə yeni mərhələsinə qədəm qoymuşdur.

1993-cü ilin oktyabrında Azərbaycan xalqı etdiyi tarixi seçimlə dövlət müstəqilliyini qo-ruyub saxlayan və daha da möhkəmləndirən ümummilli liderimiz Heydər Əliyevə səs ver-mişdi. Xalq 2003-cü və 2008-ci illərdə Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevə səs verərək öz fırvanlığını təmin etmişdir. 9 oktyabr 2013-cü ildə xalqı-mızın cənab İlham Əliyevə yenə səs verib eti-mad göstərməsi Azərbaycanda Heydər Əliyev siyasi kursunun əbədi olduğunu sübuta yetirdi.

Dünya siyasətində öz sözünü deməyi bacaran Prezidentinin olması xalqımızın böyük nailiyyəti və xoşbəxtliyidir. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövləti özünün bütün problemlərini həll etməklə daha böyük inkişaf yolu keçəcək, ulu öndər Heydər Əliyevin bütün arzularını gerçəyə çevirəcək. Ölkə başçısı cənab İlham Əliyevin dediyi kimi: *“Biz gələcəyə çox böyük ümidlərlə, böyük nikbinliklə baxırıq. On ilin təcrübəsi bu inamı daha da artırır. Çünki son 10 il ərzində biz istənilən sahədə çox böyük uğurlara imza atdıq. Bu gün Azər-baycan güclü, inkişafda olan, müstəqil siyasət aparan dövlət kimi gələcəyə də çox böyük nikbinliklə baxır. Belə gələcəyə nikbinliklə baxmaq üçün kifayət qədər əsaslar vardır. Növbəti illərlə bağlı bizim siyasətimiz açıqdır, aydındır. Mən dəfələrlə müxtəlif tədbirlərdə Azərbaycanın gələcəyi ilə bağlı öz fikirlərimi xalqla bölüşmüşəm. Görülən işlər haqqında xalqa daim hesabat verirəm. Bu gün də bil-dirmək istəyirəm ki, Azərbaycan bundan sonra da inamlı inkişaf yolu ilə gedəcəkdir. Azərbaycan beynəlxalq müstəvidə öz yerini möhkəmləndirəcəkdir və bütün beynəlxalq təşəbbüslər Azərbaycan xalqının maraqlarını müdafiə edəcəkdir”*.

Ülkər MÖHSÜNOVA
Naxçıvan Muxtar Respublikasının əməkdar
müəllimi

Sözünü

Azərbaycan siyasi tarixinin daha bir mühüm hadisəsini geridə qoydu. Ölkəmizdə növbəti prezident seçkiləri keçirildi. Seçkidən öncə yazdığımız yazıların birində qeyd etmişdik: “Alternativ əsaslarla keçirilən bu prezident seçkiləri öncəsi də nəinki ölkə, o cümlədən dünya mətbuatının xüsusi vurğuladığı bir məqam var: siyasi rəqiblərindən fərqli olaraq, cənab İlham Əliyev seçkidə iştirakı ilə bağlı hər hansı populist və təbliğat xarakterli bir fikir səsləndirmir”. Prezident təbliğat kam-paniyası boyunca da öz təbliğatına yönəldilmiş hər hansı bir fikir səsləndirmədi. O, sadəcə, Prezident kimi öz işi ilə məşğul oldu.

20 il öncəki kimi və yaxud seçkiyə sözardı...

Müxalifət...

Müxalifət isə bütün vasitələrdən istifadə edərək xalqı inandırmağa çalışdı. Məhz BÜTÜN VASİTƏLƏRDƏN... Buraya qanuni vasitələrlə mübarizə üsullarından tutmuş insan və vətəndaş hüquqlarının kobud şəkildə pozulmasına, konfidensial (şəxsi həyata aid) informasiyaların açıqlanmasına qədər hər şey aid idi. Hər halda “yıxılana balta vuran” prinsipindən uzağıq və indiki məqamda bu qeyri-qanuni vasitələrdən istifadə edənlərin də bu və ya digər şəkildə müzakirə obyektinə çevrilməsinin tərəfdarı deyilik. Çünki hazırkı və növbəti 5 il üçün seçdiyimiz dövlət başçı-sının buna ehtiyacı yoxdur...

Bəs müxalifətin növbəti məğlubiyyətinin səbəbi nə idi? Onlar, həqiqətənni, zəif idilər? Məncə, yox. Sadəcə, cənab İlham Əliyev çox güclüdür. Müxalifət ölkə tarixinin əvvəlki seçkilərindən daha müştəşəkmi idi. Onlar bu dəfə siyasi kombinasiyalı qurmağın əlifbasını öyrənmiş kimi görünürdülər. Bu isə təqdir olunmalıdır. Çünki demokratik ölkələrdə mü-xalifətin olması təqdir olunan haldır və əslində, müxalif siyasi qüvvələrin daha da güclən-məsini, ölkədə siyasətin prinsiplərini bilən müxalifətin olması hamıdan çox dövlət başçısı cənab İlham Əliyev istəyir. Başqa sözlə desək, hazırda ölkədəki müxalifətin demokratik siyasi mübarizədə orta təhsil attestatında cənab Prezidentin imzası var.

O Prezident ki

Xalq ona növbəti beş il üçün də taleyini etibar etdi. O isə ilkin nəticələrin açıqlanmasından sonrakı ilk çıxışında xalqa ləyaqətli xidmət və Azərbaycanın dövlət maraqlarının müdafiəsi işini ön plana çıxardı. Prezident Azər-baycanın dövlət maraqları dedi və seçkiöncəsi ərəfədə “90-cı il metodları” ilə ölkəni qarışdırmaq istəyən daxili və xarici qüvvələrə, eləcə də da-xildən olub xaricə gedən qüvvələrə cavab verdi. Sitat: *“Azərbaycanda bütün azadlıqlar – söz azadlığı, mətbuat azadlığı, siyasi azadlıqlar, vicdan azadlığı təmin edilir. Azərbaycanda bütün xalqların, bütün dinlərin nümayəndələri bir ailə kimi sülh, mehribanlıq şəraitində ya-shayırlar. Bu, bizim böyük üstünlüyümüzdür, böyük dayarımızdır. Təsəffüfi deyildir ki, Azər-baycan bu gün dünyada milli və dini dözü-m-lülük məsələlərində çox önəmli ölkəyə çevril-mişdir. Azərbaycan dünyada multikulturalizmin mərkəzlərindən biridir”*. Sitatın sonu. Prezident eyni zamanda dayağı hansısa xarici təşkilatlarda və dövlətlərdə axtararaq *“bizi filankəslər dəstəkləyir, ona görə qələbəmiz labüddür”* de-yənlərə də hakimiyyətə gedən yolda hərəkətverici qüvvənin xalq olduğunu göstərdi: *“Bütün bu nailiyyətlər Azərbaycan xalqının istedadı, zəh-məti hesabına mümkün olmuşdur. Düşünülmiş siyasət, xalqla iqtidar arasındakı birlik və bütün təşəbbüslərimizin xalq tərəfindən dəstəklənməsi, hesab edirəm ki, uğurlarımızın əsas şərtidir, əsas səbəbidir. ...Mən bütün ad-dımlarımda xalqın dəstəyini hiss edirdim, bu dəstəyə güvənirdim. Əgər bu dəstək olmasaydı, biz heç bir işi görə bilməzdik”* deməklə.

Dövlət başçısı seçkinin nəticələri ilə bağlı xalqa müraciətində qətiyyətlə dedi: *“Müasir dövlət quruculuğu prosesi bundan sonra da davam etdiriləcəkdir. Növbəti illərdə xoşagəlməz halların aradan qaldırılması üçün xüsusilə korrupsiya və rüşvətxorluğa qarşı mübarizə daha da ciddi aparılacaqdır. Bu mübarizənin gəzəl nəticələri vardır. Xalq tərəfindən bizim siyasətimiz, qətiyyətimiz, addımlarımız dəstəklənir. Sahibkarlığın inkişafı ilə bağlı siya-sətimiz davam etdiriləcəkdir. Bütün istiqamətlər –yeni iş yerlərinin açılması, yoxsulluğun, iş-sizliyin azaldılması, idxalın əvəz olunması üzrə bizim konkret proqramlarımız vardır”*.

Seçki sonrası ilk nitqinə cənab İlham Əliyev gələcək böyük qələbələrdən soraq verməklə

yekun vurdu: *“Biz birlikdə hələ böyük qələ-bələrə imza atacağıq”*. Bu böyük qələbənin nə olduğunu isə dövlət başçısı Nazirlər Kabi-netinin seçkidən əvvəl keçirilən 2013-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ifadə etmişdi: *“Əvvəlki çıxışlarımda qeyd et-diyim kimi, azərbaycanlılar nəinki işğal edilmiş torpaqlarda, bütün tarixi torpaqlarında yaşamağıdırlar. Bu, bizim suveren hüququ-muzdur. Soydaşlarımız nəinki Dağlıq Qara-bağdan, tarixi torpağımız olan İrəvandan, Zəngəzurdan, Göyçədən də zorla çıxarılıbdır, deportasiya edilibdir, 1940-1950-ci illərdə, ondan sonra 1980-ci illərdə. Bu, böyük ada-*

ləsizlikdir. Biz o torpaqlara da qayıdacağıq, mütləq qayıdacağıq”. Bəli, Prezident hansısa beynəlxalq güclərə xoş gəlmək üçün rəqiblə-rindən fərqli olaraq *“Qarabağ mübahisəli ərazidir”* demədi. Hətta İrəvanın, Zəngəzurun və Göyçənin mübahisəsiz Azərbaycana məxsus olduğunu açıq şəkildə bəyan etdi.

AND...

Bu sözü and içməklə yanaşı, həm də abreviatura kimi qəbul edə bilərik: Azərbaycan Naminə Döyüş. Prezident Azər-baycan Respublikasının Konstitusiyasına və “Qurani-Şərif”ə and içdi, qüdrətli Azərbaycan naminə aparılan mübarizədə keçilən yoldan danışdı.

Prezident müstəqillik gününün ertəsi and içdi. XX əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyəti ilə qazanılan müstəqilliyin 2 ili artıq 22 ilə çevrilmişdi. Bunun özü belə, kifayət qədər ciddi mesaj idi. Müqayisə edək. XX əsrin əvvəllərində Parisdə olan nüma-yəndə heyəti böyük dövlətlərdən yardım və kömək istəyirdi. Qarşılığında isə böyük dö-vlətlərdən birinin nümayəndə heyətinin adicə bir üzvü parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin Sədri Ə.Top-çubaşova deyirdi: “Biz bütün kiçik xalqların dostuyuq. Sizin hamınıza kömək etməyə şadiq. ...Memorandumla tanış oldum və görürəm ki, Azərbaycan varlı ölkədir və özü sərbəst yaşaya bilər. ...Ola bilsin ki, sizin sərvətinizə layiq kapital tapıla bilər”. Yeni əsrin 13-cü ilində isə Azərbaycan Prezidenti dedi: *“Azərbaycan ilə əməkdaşlıq etmək istəyənlərin sayı artır. Azər-baycan dünyada öz prinsipial mövqeyi ilə seçilir. Azərbaycan etibarlı tərəfdış kimi tanınır. ...Xarici siyasətlə bağlı təşəbbüslərimiz eyni zamanda bizim iqtisadi imkanlarımızı da artırır. Çünki hazırda Azərbaycanın iqtisadi inkişafı o cümlədən xaricə qoyulan investisi-yaları ilə də bağlı olacaqdır”*. Yardım istəyən Azərbaycan əməkdaşlıq təkliflərini nəzərdən keçirir, investisiya axtaran Azərbaycan xaricə investisiya yatırır.

XX əsrin əvvəllərində Parisdə Azərbaycan nümayəndə heyətinin rəhbəri ABS Prezidenti V. Vilsona deyirdi: “Biz uzaq Qafqazdan, bu-radan bir neçə min mil uzaq olan Azərbaycandan gələrək xalqımızın azad və müstəqil həyatı üçün Sizə minnətdarlığımızı bildiririk. ...Biz ümid edirik ki, konfrans bizi dinləyəcək və biz Millətlər Cəmiyyətinə buraxılacağıq. Biz əminik ki, bütün xalqlar kimi, biz də sizin böyük prin-sipləriniz əsasında yardım alacağıq”.

Qüdrətli Azərbaycanın Prezidenti isə deyir: *“Görürük, o ölkələrdə ki iqtisadi müstəqillik yoxdur, o ölkələr şantaj obyektinə çevrilir, o ölkələrə təzyiqlər göstərilir və o təzyiqlər nəticə verir. O ölkələr, demək olar ki, xahiş edən ölkələr sırasındadır. Azərbaycan heç kimdən heç nə xahiş etməmişdir, etmir və etməyəcəkdir”*. Bu müqayisələri artıra da bi-lərik. Fərq bu qədər ciddidir.

Prezidentin andicmə mərasimində diqqətçəkən bir məqam da var idi. Tribunaya doğru inamla addımlayan qüdrətli şəxsiyyət – Azərbaycan Prezidenti tarixdə ilk dəfə olaraq hansısa föv-qəlgüclərin nümayəndələrinin qarşısında deyil, yalnız və yalnız öz millətinin təmsilçilərinin, öz millətinin nümayəndələrinin qarşısında and içir, geniş nitqin sonunda isə bunun səbəbini bir cümlə ilə açıqlayırdı: *“Azərbaycan xalqı öz ta-leyinin sahibidir və Azərbaycan heç vaxt tarixdə bu qədər güclü olmamışdır. Heç vaxt müsta-qilliyimiz bu qədər möhkəm olmamışdır”*.

Və taleyinin sahibi olan xalq

mövcud siyasətin davamına səs verdi, o, “DAVAM” dedi. O, inkişafa, sabitliyə, tərəqqiyə səs verdi. Populizmə və reallıqdan uzaq vədlərə deyil, pragmatizmə və real inkişafa inandı. 20 il öncəki kimi.

✍️ Elnur KƏLBİZADƏ

Sənaye parkları yeni layihələrə yol açır

Sənaye məhsulu istehsalı regionda iqtisadi inkişafın mühüm göstəricilərindən biri olub, əməkütumlu yeni iş yerlərinin yaradılmasının, innovasiyaların tətbiqi və ixrac yönümlü əmtəələrin çeşidinin artırılmasının əsas yollarından biridir. Sənayeləşmə vasitəsilə müxtəlif sahələrdən əldə olunan xammal ehtiyatları insanların tələbatlarına cavab verə bilən son məhsul halına gətirilir, ixtisaslaşmış əməyin tətbiqinə geniş meydan açılır. Sənayenin inkişaf etdirilməsi düzgün idarə olunduqda o, ekoloji tarazlığa zərər vurmadan xammal, kapital və əmək ehtiyatlarının iqtisadi dövriyyəyə cəlb olunmasının ən səmərəli yolu hesab olunur. Regional inkişaf üçün zəruri olan sənaye məhsulu istehsalında sənaye parklarının yaradılması sahibkar, bazar və tənzimləmə strukturları arasındakı münasibətləri tənzimləyən, eləcə də bazarın tələblərinə uyğun proqnoz nəticələrinə əsaslanan məhsul istehsalına nail olunmasına xidmət edir.

Naxçıvan Muxtar Respublikasının müasir inkişaf mərhələsində sənaye parkının yaradılması ideyası bir sıra zərurətlərə əsaslanır. İlk olaraq iqtisadi inkişafın sürətlənməsi, infrastruktur sahələrinin genişlənməsi və əhali gəlirlərinin artması ilə əlaqədar muxtar respublikada istehlak mallarına, tikinti materiallarına olan tələbatın artmasını göstərə bilərik. Belə ki, keçmiş sovet dönməsində ucqar bir region kimi sənayeləşmə aparılmayan bir ərazidə son illərin əsl inkişaf dalğasının yaratdığı tələbatın ödənilməsi üçün idxal məhsullar üstünlük təşkil etmişdir. İkinci cəhət ondan ibarətdir ki, Naxçıvan Muxtar Respublikasına ölkəmizin paytaxtından və digər yerlərindən gətirilən sənaye məhsullarının maya dəyəri kifayət qədər çox yol məsrəfləri ucbatından artaraq yaxın region ölkələrindən gətirilən məhsullarla rəqabət qabiliyyəti aşağı səviyyəyə düşür. Üçüncü və mühüm bir xüsusiyyət isə bir çox sənaye məhsullarının istehsalı üçün Naxçıvanda istehsala və ya təkrar emala yararlı xammalın kifayət qədər olması ilə əlaqələndirilə bilər. Bu baxımdan muxtar respublikanın zəngin mineral ehtiyatlarını iqtisadi dövriyyəyə cəlb etmək və onun tranzit imkanlarını da nəzərə almaqla, kompleks sənaye istehsalına nail olmaqla daxili bazarın mövcud ehtiyaclarının mühüm bir hissəsini ödəmək, xarici bazarlara da çıxış əldə etmək mümkündür. Sənaye parkı timsalında bu məsələyə yanaşma bir də onunla əhəmiyyətlidir ki, qloballaşmanın tələbi ilə indi hər istehsal olunmuş məhsulun dünyadakı analoqları ilə rəqabət apara bilməsi onun sahibkarının müvəffəqiyyəti sayılır. Xarici bazarlara çıxarılması nəzərdə tutulmasa da, hər bir sənaye məhsulunun idxal məhsullarla daxili bazarda rəqabət apara bilməsi üçün onun daha keyfiyyətli olması günün vacib şərtlərindən biridir. Bütün bunlar məhz Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 6 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Sənaye parkları haqqında Əsasnamə”də də göstərilərək, *“Sənaye parklarında qanunvericiliklə qadağan edilməyən, müasir texnologiyaların tətbiqi yolu ilə yüksək rəqabətqabiliyyətli məhsulların istehsalı və xidmətlərin göstərilməsi ilə bağlı sahibkarlıq fəaliyyəti həyata keçirilir”* şəklində qeyd olunmuşdur.

Muxtar respublikamızda sənaye parkı yaradılması istiqamətində görülmə işlər haqqında vəziyyətlə tanış olmaq üçün səlahiyyətli orqan olan Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinə müraciət etdik. Nazirlikdən bildirildi ki, sənaye parkının yaradılması uyğun hesab edilən, dövlət, xüsusi, həmçinin bələdiyyə mülkiyyətində olan torpaq sahələri haqqında təkliflərin hazırlanması istiqamətində işlər tamamlanmış və aşağıdakı layihələr hazırlanmışdır: Sənaye parkının nizamnaməsinin layihəsi, sənaye parkı üzrə operatorun müsabiqə əsasında seçilməsi qaydasının layihəsi, sənaye parkının rezidentlərinin fəaliyyətləri haqqında hesabat-statistik məlumatların alınması və onların fəaliyyətinin monitorinqinin həyata keçirilməsi qaydalarının layihəsi, sənaye parkında həyata keçirilən fəaliyyət haqqında yarımillik hesabat, habelə öz fəaliyyətinin kənar auditor hesabatının hazırlanması və təqdim edilməsi qaydalarının layihəsi, hüquqi və fiziki şəxslərlə operatorun niyyət razılaşmasının nümunəvi formasının layihəsi, hüquqi və fiziki şəxslərin qeydiyyatı keçmələri üçün ərizə forması və ona əlavə edilən sənədlərin siyahısının layihəsi, təqdim olunan investisiya layihəsinin müəyyən edilmiş meyarlara uyğunluğunun qiymətləndirilməsi qaydalarının layihəsi, sənaye parkının rezidentlərinin reyestrinin aparılması qaydalarının və qeydiyyat şəhadətnaməsinin formasının layihəsi, sənaye parkının ərazisində dövlət mülkiyyətində olan torpaq sahələrinin icarə müqaviləsinin nümunəvi formasının layihəsi, birgə sənaye parkının fəaliyyətinin təşkili və idarə olunması qaydalarının layihəsi.

Nazirlikdən verilən məlumatda həmçinin muxtar respublikamızda istehsal sahələri və infrastruktur nəzərə alınmaqla sənaye parkında yaradılması üçün təklif edilən layihələrə misal olaraq izolyasiya materialları, qiymətli metallardan zərgərlik məmulatları, kafel, metlax və seramik məmulatları, elektrik akkumulyatorları, elektrik naqilləri, fərdi mənzillər üçün kombi, su, qaz və elektrik sayğacları, birdəfəlik tibbi şpris, qaynaq üçün elektrod, məişət avadanlıqları və elektronika cihazları, məktəbli və ofis ləvazimatları, sumbata bezi (pas kağızı), divar kağızı (oboy), qələm istehsalı, istismar müddəti başa çatmış avtomobil şinlərinin utilizasiyası, şurup istehsalı, yivli metal qapaq, element, birdəfəlik plastik tara, dərman preparatları, kosmetik məqsədli yağ, ekstrat və preparatlar, balıq yemi, konservləşdirilmiş qarğıdalı, südlü uşaq yeməyi, meyvəli yoğurt, bitki yağı istehsalı sahələrini göstərə bilərik.

Gələcəkdə muxtar respublikamızda bu layihələrin hansılarının uğur qazanacağına, hansılarının daha uzunmüddətli olacağına bazar qərar verəcəkdir. İndi isə qarşıda duran məsələ bu və ya digər layihələrin texniki-iqtisadi cəhətdən əsaslandırılmasını, bazarın mövcud vəziyyətinə görə bunların həyata keçirilməsini təmin etməkdir.

Əli CABBAROV

Muxtar respublikanın bütün ehtiyatlarından səmərəli istifadə olunmaqla daxili bazarın tənzimlənməsində, tələbatın yerli istehsal hesabına ödənilməsində və idxaldan asılılığın azaldılmasında, xaricə valyuta axınının qarşısının alınmasında, əhali tələbatının daha dolğun ödənilməsində yerli istehsalın əvəzsiz rolunu nəzərə alaraq regionda kompleks tədbirlər həyata keçirilmiş, yeni istehsal və xidmət sahələri yaradılmışdır. Belə istehsal sahələrindən biri də 2011-ci il fevral ayında istifadəyə verilmiş “Gəmiqaya Holding” Şirkətlər İttifaqının plastmas kapsul və qapaq istehsalı müəssisəsidir.

Daxili bazar keyfiyyətli yerli məhsullarla təmin olunur

Müəssisənin direktoru İlqar İsmayilov söhbətində deyir ki, özəl bölmənin, sahibkarlıq fəaliyyətinin inkişafına yaradılan şərait, göstərilən dövlət qayğısından kollektivimiz də bəhrələnməmiş, son illərin quruculuq ərməğanı olan sənaye şəhərciyində ayrılmış 8986 kvadratmetr ərazidə müəssisə üçün ikimərtəbəli inzibati bina inşa olunmuşdur. Binanın birinci mərtəbəsində laboratoriya, mətbəx, yeməxana fəaliyyət göstərir. İkinci mərtəbədə isə iclas zalı və iş otaqları yerləşir. İstehsal gücü saatda 14 min ədəd plastmas kapsul və qapaq olan müəssisədə quraşdırılan avadanlıqlar Kanadanın “HUSKY” firmasının istehsalıdır. Müəssisədə 5 növ plastmas kapsul və 1 növ qapaq istehsal edilir.

Burada sanitar-gigiyenik və texniki təhlükəsizlik qaydalarına ciddi əməl olunur. İstehsal prosesi avtomatlaşdırılmışdır. Türkiyə Respublikasından alınan xammal ilkin olaraq bunkerlərdə qurudulur, qızdırılmış borulardan keçirilərək əridilir, sonra isə xüsusi qəliblərə tökülüb soyudulur. Ayrı-ayrı

mərhələlərdən keçməklə hazırlanan məhsul karton taralarda qablaşdırılaraq anbara təhvil verilir.

Müəssisədə fəaliyyət göstərən laboratoriyada müasir avadanlıqlar quraşdırılmışdır ki, bu da istər xammal, istərsə də hazır məhsulların keyfiyyət göstəricilərinə nəzarəti təmin edir.

Müəssisədə hazırda yüksək əməkhaqqı və xüsusi geyim forması ilə təmin olunmuş 11 nəfər çalışır.

Onu da qeyd edək ki, istehsal edilən məhsul ölkə paytaxtı Bakı şəhərində də satışa çıxarılır. Gələcəkdə Azərbaycanın digər regionlarında da satış planlaşdırılır.

“Gəmiqaya Mineral Sular” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Ramiz Yusifov: “Plastmas kapsul və qapaq indiyədək muxtar respublikamıza idxal olunur, bu məhsulların alınması üçün xaricə maliyyə vəsaiti ödənilir,



imkan yaratmışdır”.

“Babək-Sirab” Açıq Səhmdar Cəmiyyətinin icraçı direktoru Zülfü Hüseyinov: “Özəl bölmənin, sahibkarlıq fəaliyyətinin inkişafı əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsinə, daxili bazarın keyfiyyətli yerli məhsullarla təmin olunmasına əlverişli şərait yaratmaqla bərabər, həm də xaricdən idxal olunan, məşəyi məlum olmayan, keyfiyyətsiz məhsulların ölkəmizə, o cümlədən muxtar respublikamıza idxal olunmasının qarşısını alır”.

Ə Kərəm HƏSƏNOV

Yaxşı məhsul yaxşı qazanc deyil və ya sahibkar-işçi münasibətləri haqqında bir neçə söz...

Ötən yazılarımızdan birində kiçik biznesin maraqlı və əhəmiyyətli tərəflərindən bəhs etmiş, uğurlu biznesin əsas faktorlarından biri kimi sahibkar-işçi münasibətləri haqqında məlumat verəcəyimizi qeyd etmişdik. Sahibkar-işçi münasibətləri tək ölkəmizdə deyil, bütün dünyada biznesin ən aktual məsələlərindən biridir. Artıq dünya biznes məkanındakı təcrübə göstərir ki, yaxşı məhsul heç də yaxşı qazanc demək deyil. Yaxşı qazanc yalnız işə motivə olunmuş – motivasiyalı kadrların sayəsində mümkün ola bilər. İstənilən sahibkarlıq subyektilərdə ən dəyərli resurs işçilər, yəni komandadır. Bu fikir sadə səslənsə də, belə kadrları toplamaq sahibkardan böyük bacarıq və zəhmət tələb edir. Mövzu ilə bağlı fikirlərimizi bizim üçün daha sadə görünən sahibkar-satıcı münasibətləri zəminində nəzərdən keçirək, ancaq aşağıdakı haşiyəyə çıxmaq şərti ilə.

Bu fikri çoxlarından eşitmişik: “Filan məbləğdə pulum olsa, filan bir işi qurdum və yaxşı da pul qazanardım”.

Yeni ideya var, pul yox. Ötən yazıların birində qeyd etmişdik ki, ideya istənilən biznesin qurulmasında o qədər də pəyala malik deyil, pul isə növbəti siralamada yer alır. Əsas olan bu ideyanın icrasındır ki, bunu çoxları bacara bilmir. Əgər bacara bilmərsə, deməli, həmin pul və ideya da onun köməyinə çatmayacaq. Bunu xatırlatmaqda məqsədim odur ki, bəzən yerli sahibkarlar fəaliyyətlərində işçinin və ya satıcının onu pul qazandırmaq üçün hansı dəyərdə olmasının fərqində olmurlar. Sanki iş qurubsa, əldə yetərinəcə məhsul varsa, deməli, mən qazanmalıyam. Düşünək ki, çox da böyük olmayan ərzaq mağazası açmışıq və satıcı olaraq özümüz işləyirik: “Satıcı mənim üçün əlavə xərc deməkdir, niyə kiməsə əlavə pul verim?” İlk mərhələdə müsbət yanaşmadır, ancaq ilk mərhələdə. Əgər sonra mağazanın müştəriləri artırsa və işə satıcı lazım olursa, bu fikir özünü doğrultmayacaq. Yox əgər satış artmırsa, işlər əvvəlki qaydada gedirsə, o zaman həmin sahibkar üçün gələcək hədəflər də olmur, yəni burada “məqsəd, hədəf” ancaq ailəni dolandırmaq olur. Yəni biznesdə inkişaf olmur. Biznesdə inkişafın olmaması isə geriye getmək deməkdir. Belə biznesin gələcəkdə daha fərqli riskləri olur ki, bu da bəzən sahibkarın fəaliyyətinin sonu ilə nəticələnir.

Ancaq təəssüfərək deyək ki, biz biznesə bir peşə kimi yanaşıırıq və işimizdə daim uğurlar əldə etmək istəyirik. Əgər mağaza satıcısı üçün ödəyəcəyimiz xərcləri maksimum şəkildə azaltmağa çalışsaq və düşünsək ki, bu, bizim büdcəmizə xeyirdir, o zaman işçimiz tezliklə digər iş yerlərinə axtarışında olacaq. Bu halda mağaza sa-

hibləri, adətən, yaxşı maaş və ya satılan məhsulun müəyyən faizinin satıcıya verilməsi metodunu işə salırlar. Əslində, ikinci variant daha sərfəlidir və bu işdə satıcının da daha çox satmaq marağı önə çıxır. Necə deyərlər, “Nə qədər çox satsan, o qədər də çox alaçaqsan”. İlk baxışda sahibkar da, satıcı da bu razılaşmadan razı görünür. Ancaq dünya biznes praktikasında sübut olunub: “Pul elə bir dəyərdir ki, o, hər zaman azdır”. Deməli, hansısa bir müddətdən sonra bu razılaşma satıcını qane etmir və o, qazandığı puldan narazı olmağa başlayır. Əslində, buradan da belə bir məntiqi nəticəyə gəlmək mümkündür ki, satıcıya nə qədər pul versən də, bir zamandan sonra narazı olacaq.

Elə bu an sahibkar başa düşür ki, pul bu işdə sonsuz motivasiya elementi ola bilməz. Maraqlı burasıdır ki, bu mərhələdə xarici şirkətlərin əksəriyyəti işçilərlə qeyri-maddi motivasiya üsullarından istifadə etməyə çalışır. Təcrübəli sahibkar başa düşür ki, məşğul olduğu biznesin dəyərini müştərinin düşüncələrinə yeridən satıcıdır. Ona görə də işçiye, yəni satıcıya dəyər verməyə çalışır. Sadə bir misal: biz bu gün nahar etmək üçün hər hansı bir ünvani seçiriksə, ilk olaraq oradakı xidməti nəzərə alıb gedirik və yaxud avtomobilimizi təmir etdirmək istəyiriksə, “filankasin yerinə” yox, filan ustanın yanına gedirik. Yəni seçim olaraq hər zaman getdiyimiz yerin sahibinin kim olması bizim üçün maraqlı deyil, heç yadıma da düşmür, əsas olan xidmət göstərənlər – işçilərdir. Dünyanın məşhur şirkətlərindən olan “MC Donalds”ı brend markaya çevirən reklam yox, məhz xidməti personalı olmuşdur. Buna görə də dünyanın ən böyük şirkətləri işçilərə, eyni zamanda komanda işinə böyük dəyər verirlər. Buradan isə belə nəticəyə gəlmək

mümkündür: “Hansısa dəyəri müştəriyə aşılmaq istəyirsənsə, mütləq bu dəyər işçilərdə olmalıdır”. Onu da vurğulamaq lazımdır ki, qeyd etdiklərimiz yalnız məqsədli işçilər üçündür. Əlbəttə, hər işçiye dəyər vermək də düzgün deyil. Təbii ki, burada sahibkarın seçimi çox önəmlidir.

Yeri düşmüşkən, bir misal da çəkmək istəyirəm. Təxminən bir müddət bundan əvvəl şəhərimizdəki qeyri-ərzaq mağazalarının birinə daxil oldum. İçəri addımımı qoyan kimi satıcı qız cəld ayağa qalxdı və diləndi: “Buyurun!” Bir anlıq mənə elə gəldi ki, bu mağazaya bir ildir heç kim girmir. Baxmaq istədiyim məhsullara yaxınlaşdığım anda: “Filan yerindir, qiyməti filan qədərdir, aşağı qiymətə də yeri var” dedi . Açıqı, digər məhsullara baxmaq istəyimi də saxlayıb oradan çıxdım. Və ya başqa misal: bəzən girdiyimiz mağazalarda satıcılar mobil telefona sarılıb elə uzun-uzadı danışırırlar ki, sanki içəri daxil olan müştəriləri də “görmürlər”. Az əvvəl məqsədli işçiləri qeyd etdik. Bəs məqsədsiz işçilər də olur? Bəli, olur. Fikrimizi yenə misallar üzərində izah etməyə çalışaq. Bu gün muxtar respublikada (ümumən ölkəmizdə) işləyə bilməyən xeyli işçi var ki, hamısı da işləmək istəyir. “Yaxşı maaş versinlər, istənilən işdə işləyərim” düşüncəsi geniş yayılıb. Elə məqsədsizlik də buradan yaranır. Axı istənilən işdə necə işləmək olar? Hər kəsin bacardığı, fayda verə biləcəyi bir sahə var, bunun əksi məntiqsizlikdir. Artıq sovet dövrü geridə qalıb. Bazar iqtisadiyyatında tənzimləmə şəhrlı çubuğun vasitəsilə həyata keçirilmir. Hələ də bir çox işçilər onu anlaya bilmirlər ki, o, pulu sahibkara (və ya dövlətə) qazandırmalı və bunun müqabilində haqqını almalıdır. İstənilən işçi məhz bu kriteriyaların əsasında maaş və pul tələb edə bilər. Unutmamalıyıq ki, bu gün sahibkar bizim zəhni və ya fiziki əməyimizdən istifadə edərək dəyər yaradır və bunu satır! Biz isə öz potensial imkanlarımızdan istifadə edərək qabiliyyətimizi satırıq! Elə buna görədir ki, xarici ölkələrdə sahibkarlar üçün ən qorxulu işçi məqsədi, hədəfi olmayan işçilərdir.

Arzu edirik, heç bir sahibkarın qarşısına məqsədsiz işçi çıxmasın.

Ə Səbuhi HƏSƏNOV

Bu gün Azərbaycan Superkuboku uğrunda “Xəzər Lənkəran” və “Neftçi” komandaları Naxçıvan Muxtar Respublika Stadionunda üz-üzə gələcəklər. Artıq matçın iş-

Azərbaycan Superkuboku uğrunda futbol oyunu bu gün Naxçıvanda keçiriləcək

tirakçıları oyunun baş tutacağı məkandadırlar və hər iki komanda dünən oyunun keçiriləcəyi arenada son məşqlərinə çıxıblar. Azərbaycan futbolunda əzəli rəqib kimi tanınan bu komandalar dünən Naxçıvan şəhərinin baş meydanında ümummilli lider Heydər Əliyevin əzəmətlə ucalan abidəsini ziyarət ediblər. “Xəzər Lənkəran” və “Neftçi” futbol klublarının rəsmiləri, məşqçilər korpusu, futbolçuları, eyni zamanda Peşəkar Futbol Liqasının prezidenti

Ramin Musayev Heydər Əliyev Muzeyinin qarşısındakı abidəyə gül dəstələri qoyublar. Sonra xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, Azərbaycan Su-

perkuboku uğrunda keçiriləcək görüş bu gün saat 15⁰⁰-də Naxçıvan Muxtar Respublika Stadionunda keçiriləcək. Bu görüşün baş hakimi kimi meydana Rəhim Həsənov çıxacaq. Ona Yaşar Abbasov və Vəqif Musayev köməklik edəcəklər. Rauf Cabbarov isə oyuna dördüncü hakim kimi təyinat alıb. “Xəzər Lənkəran”-“Neftçi” matçını AFFA nümayəndəsi kimi Şaiq Həmidov, hakim-inspektor kimi isə Xaqani Məmmədov izləyəcəklər.

Basketbol üzrə muxtar respublika birinciliyinə start verildi

Dünən İlham Əliyev adına Olimpiya İdman Kompleksində kişilər arasında basketbol üzrə Naxçıvan Muxtar Respublika birinciliyinə start verilib. Bu münasibətlə keçirilən tədbiri Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov açaraq muxtar respublikada idmana göstərilən qayğıdan danışıb və yarış iştirakçılarına uğurlar arzulayıb.

Üç gün davam edəcək muxtar respublika birinciliyində 8 komanda 2 yarımqrupda mübarizə aparır. “Babək”, “Şəhur”, “Culfa”, “Ordubad”, “Naxçıvan Özəl Universiteti”, “Naxçıvan Dövlət Universiteti”, “Naxçıvan-1” və “Naxçıvan-2” komandalarının birincilik uğrunda mübarizəyə başladığı yarışda qrup mərhələsini ilk pillədə başa vuran komandalar final görüşü keçirəcəklər. İlk mərhələni ikinci kimi tamamlayan komandalar isə üçüncü yer uğrunda mübarizə aparacaqlar.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyasının birgə təşkil etdiyi birinciliyin əsas məqsədi istedadlı top sehrbazlarını aşkar etmək və muxtar respublikanın yığma komandasına cəlb etməkdir. Federasiyanın sədr müavini Ənvər Məmmədov bizimlə söhbətdə keçirilən turnirin mahiyyətindən danışdı: “Bu turniri keçirməkdə əsas məqsədimiz basketbolun Naxçıvan



Muxtar Respublikasında geniş yayılmasına təkan vermək və gəncləri bu idman növünə cəlb etməkdir. Belə turnirlərin sayını daha da artırmaq fikrindəyik”.

Federasiyanın sədr müavini onu da qeyd etdi ki, Naxçıvan Muxtar Respublika birinciliyində yer tutan komandalar mükafatlandırılacaq: “Turnirin qalibi olan komanda federasiya tərəfindən kubok və diplomla təltif olunacaq. Bununla yanaşı, ilk 3 pillədə qərarlaşan komandalara həm diplomlar, həm də qiymətli hədiyyələr veriləcək”.

Qeyd edək ki, dünən başlayan Naxçıvan Muxtar Respublika birinciliyinə sabah yekun vurulacaq. Artıq turnirin ilk günündə maraqlı nəticələr qeydə alınıb. Belə ki, “Naxçıvan Özəl Universiteti” “Babək” komandasından üstün olub – 18:6. Naxçıvan Dövlət Universitetinin basketbolçuları isə “Naxçıvan-2” komandasından da üstün olub – 36:18. Günün ən maraqlı qarşılaşması “Naxçıvan-1” və “Şəhur” komandaları arasında olub. Topla daha mükəmməl oynayan “Naxçıvan-1” komandasının üzvləri şərəfli həmkarlarını böyük fərqlə məğlub ediblər – 60:7.

Xəbərlər şöbəsi

Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın müxtəlif sahələrində çalışan işçilərin sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin olunması, əməyin mühafizəsi üzrə mütəxəssislərin hazırlanması, onların biliklərinin artırılması məqsədilə mütəmadi olaraq maarifləndirici tədbirlər həyata keçirilir.

Əməyin mühafizəsi ilə əlaqədar seminarlar keçirilir

İşəgötürənlərin müraciətlərini nəzərə alaraq, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə “Cahan Holding” Komersiya Şirkətlər İttifaqının və Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsinin tabeliyində olan istehsal və tikinti sahələrində əməyin mühafizəsi, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması sahəsində işçilərin biliklərinin artırılması məqsədilə seminarlar keçirilib.

Seminar iştirakçılarında müəssisələrdə əmək qanunvericiliyinin tələblərinə, əməyin mühafizəsinin normaları və qaydalarına əməl edilməsi, fərdi və kollektiv mühafizə vasitələrindən düzgün istifadə olun-

ması, iş yerlərində işçilərin sağlamlığına mənfə təsir göstərən, peşə xəstəliyinə zəmin yaradan amillər haqqında, habelə baş verən bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətinin itirilməsi hallarından işçilərin icbari sığortalanması ilə bağlı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Sonda seminar iştirakçılarında əməyin mühafizəsinə dair yaddaş kitabçaları təqdim edilib.

Hazırda belə tədbirlər muxtar respublikanın digər istehsal və tikinti müəssisələrində davam etdirilir.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

“Araz-Naxçıvan” komandası birinci divizionun turnir cədvəlinə liderlik edir

Cari mövsümə iddialı başlayan və məqsədinin Premyer Liqaya yüksəlmək olduğunu nümayiş etdirən “Araz-Naxçıvan” futbol komandası növbəti qələbəsini qazanıb. Muxtar respublika klubu bu dəfə “Kəpəz” futbol komandasını məğlub edib. Gəncədə yerli komandaya qarşı əzmkar oyun nümayiş etdirən qırmızı-ağlar minimal hesablı qələbə qazanaraq cari mövsümdə ilk dəfə turnir cədvəlində liderliyə yüksəliblər. “Araz-Naxçıvan”ın lider olmasında “Qaradağ Lökbatan”ın xal itirməsi də mühüm rol oynayıb. Belə ki, abşeronlular “Bakılı” ilə heç-heçə (1:1) edərək liderlik kürsüsünü naxçıvanlı həmkarlarına təhvil veriblər.

Gəncə səfərində ilk qələbə

Etiraf edək ki, “Araz-Naxçıvan”ın Gəncə səfərindən 3 xalla qayıdacağına ümid az idi. Çünki “Kəpəz” Premyer Liqanı yeni tərk edib və heyətində kifayət qədər təcrübəli futbolçular var. Bununla yanaşı, Gəncə təmsilçisi öz azarkeşi önündə həmişə mükəmməl oyun sərgiləyib. Naxçıvan klubu ilə görüşdə qələbə qazanmaq üçün “Kəpəz” bu matça ciddi hazırlaşmışdı.

Ümumiyyətlə, bu iki komanda müstəqillik dönməndə 4 dəfə üz-üzə gəliblər. 2000-2001-ci illər mövsümündə muxtar respublika klubu qərb təmsilçisi ilə keçirdiyi iki çempionat oyununda meydanı məğlub tərk edib (0:6, 1:3). Ancaq növbəti mövsümdə daha uğurla çıxış edən “Araz” doğma arenada “Kəpəz”i üstələyib (2:0), səfərdə isə büdrəmişdi – 1:4. Səfər sindromunu qırmaq üçün “Araz-Naxçıvan”a bu görüşdə mütləq qələbə lazım idi.

Hər oyuna fərqli heyətlə çıxan “Araz-Naxçıvan”ın baş məşqçisi Əsgər Abdullayev Gəncə səfərində də hamını təəccübləndirdi. Ötən oyunla müqayisədə baş məşqçi bu dəfə Akif Tağıyev və Bəxtiyar Soltanovu əsas heyətdə meydana buraxmışdı. Müdafiə xəttində isə Ruslan, Mikayıl, Cavid və Əlimirzə tandemi dəyişilməz olaraq qalmışdı. Hücüm xəttində yalnız David Canıyevə bel bağlayan Ə.Abdullayev ona köməklik etmək funksiyasını Emin İmaməliyevə həvalə etmişdi.

“Kəpəz”ə gəlincə, baş məşqçi Vidadi Rzaev son oyunlarda üz-ləşdikləri uğursuzluğu dəf etmək üçün doğma azarkeşləri önündə qələbə qazanmaq niyyətində idi. Buna görə əsas futbolçularını meydana buraxan V.Rzaev yetirmələrinə yalnız hücum tapşırığı vermişdi.

Anar Niyazov yenə qolu qeydə almadı

Xatırlayırsınızsa, hələ ötən mövsüm “Kəpəz”in arenası bərbad vəziyyətdə olduğundan Peşəkar Futbol Liqası komandanı Bakıya köçürmüş və oyunlarını buradakı “Dalğa Arena”da keçirməyi məsləhət bilmişdi. 6 aya yaxın Bakıda məskunlaşan “Kəpəz”in stadionu isə təmirə dayandırılmışdı. Ot örtüyünün bərbad vəziyyəti, həmçinin sektorların bir neçəsinin qəzalılıqda olması PFL-i belə addım atmağa məcbur etmişdi. Plan görə, Gəncə stadionu yeni mövsümə kimi tam hazır vəziyyətdə olmalı, ən azından arenanın ot örtüyü süni örtüklə əvəzlənməli idi. Ancaq yeni mövsümün başlamasına baxmayaraq, arenada heç bir iş görülməyib və Gəncəyə səfər edən komandalar daha çox stadionun vəziyyətinin pis olmasından şikayətlənirlər. Elə “Araz-Naxçıvan”ın futbolçuları da arenanın vəziyyətini gördükdə xeyli təəccübləndilər. Ot örtüyünün bərbad durumu olması, həmçinin oyuna hakim kimi Anar Niyazovun təyin edilməsi matçın gərgin vəziyyətdə keçəcəyindən xəbər verirdi. Buna baxmayaraq, qələbə əzmi ilə meydana çıxan “Araz-Naxçıvan”ın futbolçuları ilk dəqiqələrdən hücumatıldılar. Artıq 7-ci dəqiqədə qırmızı-ağlar yerli fanatları susdura bildilər. Belə ki, künc zərbəsindən edilən asmanı rəqib müdafiəçilər uzaqlaşdırmağa çalışdılar. Ancaq topa bir qədər inamsız yanaşan “Kəpəz”in futbolçuları buna nail ola bilmədilər. Emin İmaməliyev qarşısına düşən topu David Canıyevə ötürdü. O isə qüvvətli zərbə ilə toru silkələdi – 1:0. Qolun təsirindən ayılmayan meydan sahibləri ikinci dəfə mər-

kəzə dəvət oluna bilirdilər. Belə ki, künc zərbəsindən edilən asmada hamıdan yüksəyə tullanən Mikayıl Rəhimovun başla zərbəsində bir qədər dəqiqlik çatmadı.

“Kəpəz” “Araz-Naxçıvan”ın hücumlarını dəf etməklə yanaşı, arasıra qapıçımız Nicat Əliyevi də rahat edirdi. Belə epizodların birində Pərvin Paşayevin uzaqdan zərbəsini dəri əlcək sahibimiz bacarıqla zərərsizləşdirdi. İlk hissənin ortalarında Anar Niyazov “Mil-Muğan”la oyunda olduğu kimi, yenə öz “bacarğını” göstərdi. Edilən asmadan sonra başla dəqiq oynayan Elgün Abbaslı toru silkələdi. Ancaq hakim bu dəfə qolu qeydə almadı. Muxtar respublika təmsilçisi futbolçularının etirazına baxmayaraq, Anar Niyazov E.Abbaslının qayda pozuntusuna yol verdiyini bildirdi.

İkinci hissə də “Araz-Naxçıvan” üçün yaxşı başladı. Ardıcıl hücumlar təşkil edən Əsgər Abdullayevin yetirmələri 60-cı dəqiqədən sonra bir qədər rahatladılar. Bundan istifadə edən meydan sahibləri hücumat başladılar. Ancaq müdafiəçilərimizin sayıqlığı və qapıçımızın inamlı oyunu rəqibin fərqlənməsinə imkan vermədi. İkinci hissədə meydana daxil olan Elmin Çobanov isə tablodakı rəqəmləri dəyişə bilirdi. Yarımmüdafiəçimizin zərbəsi təhlükəli alınsa da, top qapıdan bir qədər aralı keçdi. Oyunda yeganə qolun müəllifi David Canıyev bu görüşdə də dubl edə bilirdi. Di gəl ki, onun cərimə meydançasının içərisindən vurduğu zərbəni qapıçı zərərsizləşdirməyə müvəffəq oldu. Bundan sonra oyunda başqa qol olmadı və “Araz-Naxçıvan” cari mövsümdə 5-ci qələbəsini qazandı. “Qaradağ Lökbatan”ın xal itirməsindən sonra aktivində 16 xal olan muxtar respublika klubu turnir cədvəlində liderliyə yüksəldi.

Qeyd edək ki, “Araz-Naxçıvan” növbəti görüşünü oktyabrın 26-da keçirəcək. Naxçıvan Muxtar Respublika Stadionunda, saat 16⁰⁰-də başlayacaq oyunda qırmızı-ağların rəqibi Biləcərinin (Bakı) “Lokomotiv” komandasıdır.

Ə Ceyhun MƏMMƏDOV

Güləşçilərimiz mükafata layiq yerlər tutublar

10-13 oktyabrda Hövsan Olimpiya İdman Kompleksində Helsinki Olimpiya Oyunlarının gümüş mükafatçısı Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə respublika seçim turnirinin final mərhələsi keçirilib. Yeniyetmə (1997-1998-ci illər təvəllüdlü) və gənclərin (1994-1996-cı illər təvəllüdlü) mübarizə apardığı turnirə muxtar respublikamızın da idmançıları qatılıblar. 63 kiloqram çəki dərəcəsinə öz qüvvəsini sınayan sərbəst güləşçimiz Təbriz Məmmədov ən yüksək nəticəni göstərib. Digər idmançımız Rüşət Güləliyev isə 76 kiloqramda yunan-Roma güləşi üzrə bürünc medal qazanıb. Yer tutan idmançılarımız medal və diplomlarla, həmçinin pul mükafatı ilə təltif olunublar. Qalib və mükafatçılar yığma komandaların heyətinə cəlb edilərək beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək hüququ qazanıblar.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

<i>Allah rəhmət eləsin</i>		
Naxçıvan Dövlət Universitetinin kollektivi universitetin rektoru, professor Saleh Məhərrəmov, əzizi ZƏROŞ XANIMIN vəfatından kədərliyi bildirir və dərin hüznə başsağlığı verir.	və xəstəxananın həkimlərindən Qasim Əliyev, Arif Rzaev, Adil Məmmədov və Xaspolad Tutayuk iş yoldaşları Məhərrəm Tarverdiyevə, nənəsi HÜRÜ HACIYEVANIN vəfatından kədərliyi bildirir və dərin hüznə başsağlığı verir.	Hidayət Cəfərova, bacısı ATLASIN vəfatından kədərliyi bildirir və dərin hüznə başsağlığı verir.
Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin kollektivi sabiq iş yoldaşları MƏMMƏD İSMAYILOVUN vəfatından kədərliyi bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.	Naxçıvan Muxtar Respublikası Kardioloji Mərkəzin kollektivi iş yoldaşları Gülüstən Mehbalıyevaya, atası MƏMMƏDİN vəfatından kədərliyi bildirir və dərin hüznə başsağlığı verir.	Naxçıvan Muxtar Respublika Xəstəxanasının Sabir Novruzov, Etibar Bababəyli, Fərman Novruzov, Mənsur Rzaev, Bəxtiyar Hüseynov və Ramazan Abbasov iş yoldaşları Məhərrəm Tarverdiyevə, nənəsi HÜRÜ HACIYEVANIN vəfatından kədərliyi bildirir və dərin hüznə başsağlığı verir.
Naxçıvan Dövlət Universitetinin Pedaqoji fakültəsinin professor-müəllim kollektivi universitetin rektoru Saleh Məhərrəmov, əzizi ZƏROŞ XANIMIN vəfatından kədərliyi bildirir və dərin hüznə başsağlığı verir.	Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin kollektivi universitetin rektoru Saleh Məhərrəmov, əzizi ZƏROŞ XANIMIN vəfatından kədərliyi bildirir və dərin hüznə başsağlığı verir.	Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkimlərindən Elman İsmayilov, Azər Məmmədov, Elsevər Ağəliyev, Yaşar Rzaev, Tarlan Allahverdiyevə, İsmət İmanova və Vəliyulla Hüseynov iş yoldaşları Məhərrəm Tarverdiyevə, nənəsi HÜRÜ HACIYEVANIN vəfatından kədərliyi bildirir və dərin hüznə başsağlığı verir.
Naxçıvan Muxtar Respublika Xəstəxanasının baş həkimi Əli Ələsgərov	Naxçıvan şəhərindəki Kitab evinin kollektivi Kitab evinin direktoru	

**ŞƏRQ qapısı**

Baş redaktor:
TURAL SƏFƏROV

Ünvan: AZ-7000,
Naxçıvan şəhəri, “Təbriz” küçəsi, 1.

Telefonlar: Məsul katib: 545-62-47
Şöbələr: 545-81-44, 545-51-18
Müxbirlər: 545-75-21, Faks: 544-52-52
E-mail: serqqapisi@nakhchivan.az

Qeydiyyat №: 575

Əlyazmalara cavab verilmir
və onlar geri qaytarılmır

Nömrəyə məsul: Kərəm Həsənov

Qəzet redaksiyanın kompüter mərkəzində yığılıb, səhifələnib və “Əcəmi” NPB-də ofset üsulu ilə çap olunmuşdur.

Tiraj: 3940. Sifariş № 972